

DOKTORANTURAYA XARİCİ DİLLƏR ÜZRƏ QƏBUL İMTAHANI PROQRAMLARI (2020)

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, doktorantura ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi kadr hazırlığı formasıdır və elmi kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na və həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 13 noyabr 2019-cu il tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır), fəlsəfədən və ixtisas fənnindən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Xarici dil üzrə imtahan Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – DİM) tərəfindən keçirilir. Xarici dil üzrə imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası (bundan sonra – AMEA) və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Qəbul imtahanında xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib-anlama, yazı və danışmaq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadə etmə vərdişlərinin, lüğət ehtiyatına və qrammatik minimuma yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulur. Xarici dil üzrə qüvvədə olan və CEFR-in B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.

Dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslər də xarici dildən (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) bu qaydada qəbul imtahanı verirlər.

Dünyada qloballaşmanın, ölkələrarası biznes və təhsil əlaqələrinin böyük vüsət aldığı, Azərbaycanın da bu prosesə fəal surətdə qoşulduğu bir dövrdə sabahın mütəxəssisləri istər ölkəmizin daxilində, istərsə də xaricində müasir tələblərə cavab verən kadrlar kimi çalışmaq, elmi-texniki tərəqqi ilə, ictimai-siyasi həyatla ayaqlaşmaq və yüksək səviyyəli mütəxəssislər kimi problemlərin həllinə elmi surətdə yanaşmaq bacarıq və imkanına malik olmalıdırlar.

Bu gün istənilən sahədə, xüsusilə elmdə uğur qazanmaq istəyən, yeni ideyalı, zəngin bilikli, yüksək səviyyəli mütəxəssislərin xarici dilləri mükəmməl bilmələri, xarici dillərdə danışma, dinləyib-anlama, oxu və yazı bacarıq və vərdişlərinə yiyələnmələri xüsusilə vacibdir. Onlar dünya ədəbiyyatından və kəşflərindən, müxtəlif dillərdə olan elmi nəşrlərdən və internet resurslarından faydalanmaq yolu ilə bir mütəxəssis kimi araşdırma və tədqiqat aparmağa qabil olmalıdırlar. Eyni zamanda tədqiqatçılar xarici dillərin öyrənilməsi sahəsində əldə etdikləri biliklərdən istifadə etməklə beynəlxalq elmi konfranslarda çıxış edərək müəyyən elmi-praktik əhəmiyyətə malik olan məsələlər barəsində fikir mübadiləsi aparmağı, öz nöqteyi-nəzərlərini ifadə etməyi və əsaslandırmağı bacarmalıdırlar. Məhz bu səbəbdən də müasir dövrdə gənc tədqiqatçıların xarici dilləri mükəmməl öyrənmələrinə daha çox ehtiyac hiss olunur.

Doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan şəxslər qəbul olunduqları üçün qəbul proqramları tərtib edilərkən çoxpilləli təhsil sisteminin qüvvədə olan tədris proqramları əsas götürülür. Doktoranturaya qəbul olunmaq istəyənlər üçün xarici dil fənnindən qəbul proqramı da çoxpilləli təhsil sisteminin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində planlaşdırılır.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 31 avqust 2012-ci il tarixli 1463 sayılı əmri ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı. Magistratura səviyyəsinin ixtisas üzrə təhsil proqramı”nda “Humanitar fənlər bölümü”nə daxil olan fənlərin öyrənilməsi nəticəsində magistrlərin xarici dil üzrə neytral səs informasiyasının və ritminin özünəməxsusluğunu, sahə üçün səciyyəvi olan tələffüzün üslubunun əsas xüsusiyyətlərini, ümumi və terminoloji səciyyəvi 4000 tədris leksik

vahidi həcmində leksik minimumu, elmi üslubun əsas xüsusiyyətlərini, dili öyrənilən ölkələrin mədəniyyətini və adət-ənənələrini, nitq etiketi qaydalarını bilməli, ixtisas istiqamətinə dair mətnləri oxumağı, ixtisasa dair internetdən götürülmüş mətnləri tərcümə etməyi, annotasiya, referat, tezis, tərcüməyi-hal və s. yazmağı bacarmalı və xarici dildə yazmaq və oxumaq vərdişlərinə yiyələnəli, həmçinin beynəlxalq arenada işləmək qabiliyyətinə və digər ümummədəni kompetensiyalara yiyələnəli olmaları təsbit edilmişdir.

Doktoranturaya qəbul olunmaq istəyənlər xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində əvvəllər mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni şifahi nitq, dinləyib-anlama, oxu və akademik yazı vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər. Onlar elmi-kütləvi üslublu mətnləri, ixtisasın geniş və dar profilləri üzrə ədəbiyyatı təhlil edərək öz fikirlərini şifahi və yazılı şəkildə əsaslandırmaq, elmi məruzələrlə auditoriya qarşısında çıxış etmək və sualları cavablandırmaq, müzakirə olunan məsələlərə münasibət bildirmək, elmi məqalə, tezis, xülasə və təqdimat hazırlamaq bacarıqlarına malik olmalıdırlar.

Qəbul imtahanının proqramı doktoranturaya qəbul olunmaq istəyənlər üçün xarici dil üzrə imtahanın məzmununu və məqsədini müəyyənləşdirir. Xarici dillərin öyrənilməsinin başlıca məqsədi öyrənilən dilə ünsiyyət vasitəsi kimi yiyələnəli və ondan kommunikativ məqsəd üçün istifadə etməkdir. Xarici dillərin tədrisinin əsas məzmunu dil və nitq sahəsində bilik və bacarıqların formalaşdırılması, xarici dil təliminin həyatla əlaqəsinin möhkəmləndirilməsi, yəni dil sahəsində qazanılmış bilik və bacarıqların nitq vərdişlərinə çevrilməsi istiqamətinə yönəldilməlidir.

İmtahanın məqsədi dil və ünsiyyət sahəsində səriştəni, nitq sahəsində bacarıq və vərdişlərə yiyələnəli səviyyəsini, öyrənilən dildə fikri ifadə etmə və ünsiyyət yaratma bacarığını üzə çıxarmaqdır. İmtahan tapşırıqlarında namizədlərin nitq sahəsindəki bacarıq və vərdişlərinin, öyrənilən dildə öz fikirlərini ifadə edə bilmə, oxuduqları və ya dinlədikləri materialı anlama, həmsöhbətləri ilə ünsiyyətə girə bilmə bacarıqlarının, yəni xarici dildən ünsiyyət məqsədi ilə istifadə etmək bacarıqlarının üzə çıxarılmasına xüsusi diqqət yetirilir. Oudur ki, namizədlər imtahana hazırlaşan zaman dil sahəsində nəzəri bilikləri mənimsəməklə yanaşı, bu sahədə bacarıq və vərdişlərin qazanılmasına daha çox diqqət yetirməli, qazandıqları biliklərdən praktik olaraq istifadə etməyi öyrənməlidirlər.

Xarici dil bacarıq və vərdişləri dedikdə, aşağıdakılar başa düşülür:

- *müvafiq nitq konstruksiyalarından istifadə etmək bacarığı;*
- *dialogi və monoloji nitq formalarından istifadə etmək bacarığı;*
- *əlaqəli parça və mətnləri başa düşmək;*
- *sözlərin və söz birləşmələrinin mənasını izah etmək;*
- *çoxmənalı sözlərin müxtəlif mənalərini fərqləndirə bilmək;*
- *sözlərin sinonim və antonimlərini, yaxın və əks mənalı cümlələri seçmək;*
- *söziün bu və ya digər nitq hissəsinə aid olmasını, əsas və köməkçi nitq hissələrinin qrammatik əlamətlərini müəyyənləşdirmək bacarığı;*
- *sadə və mürəkkəb cümlələr qurmaq bacarığı;*
- *cümlələri, orta çətinlikli və çətin mətnləri tərcümə etməyi bacarmaq;*
- *sual qurmaq və suallara cavab vermək;*
- *cümlələri, monoloq və dialoq formasında olan orta həcmli mətnləri məntiqi baxımdan tamamlamaq (davam etdirmək), mətni məntiqi baxımdan hissələrə ayırmaq və onun əsas ideyasını müəyyənləşdirmək;*
- *vasitəsiz və vasitəli nitqi ayırd etmək, nitq səhvlərini tapmaq;*
- *təqdim edilən tapşırıqların yerinə yetirilməsi üçün zəruri olan məlumatı adekvat şəkildə qavramaq bacarığı;*
- *oxunulan mətnin və şifahi səsənən nitqin adekvat şəkildə qavranılması üçün zəruri olan dil və nitq materialını mənimsəmək;*
- *ümumiləşdirilmiş fikirləri yığcam formada təqdim etmək bacarığı;*
- *oxunulan və eşidilən materialdan konkret məlumat əldə etmək bacarığı;*
- *öz nitqini bədii nitq vasitələri, fakt və sitatlarla zənginləşdirmək qabiliyyəti;*
- *müxtəlif tipli mətnləri oxuyaraq və ya dinləyərək anlamaq bacarığı və s.*

Doktoranturaya daxil olmaq istəyən şəxslərin qarşısında xarici dilə yiyələnmək sahəsində aşağıdakı tələblər qoyulur:

- *öyrənilən xarici dildə danışmaq səs-lərinin sistemini, neytral nitqin intonasiasını, vurğunun və ritmin xüsusiyyətlərini bilmək, sözü fonetik baxımdan təhlil etməyi, sözün səs və hərf tərkibini müəyyənləşdirməyi, vurğunun yerini təyin etməyi bacarmaq;*
- *ümumi və terminoloji xarakterli leksik minimuma yiyələnmək, öyrənilən dildə işlənən əsl və alınma sözləri ayırd edə bilmək, müxtəlif xarakterli (məişət, ədəbi-bədii, terminoloji, elmi-kütləvi, rəsmi-əməli və s.) leksikanı başa düşmək;*
- *sərbəst və sabit söz birləşmələri, frazeoloji vahidlər, atalar sözləri haqqında anlayışa malik olmaq;*
- *sözdüzəltmənin əsas yolları haqqında biliyə malik olmaq;*
- *yazılı və şifahi ünsiyyət zamanı ümumi xarakterli ünsiyyəti təmin edən qrammatik biliklərə malik olmaq;*
- *məişət, rəsmi-işgüzar, bədii, publisistik üslublar haqqında anlayışa malik olmaq, elmi üslubun əsas xüsusiyyətləri ilə tanış olmaq;*
- *ədəbi dilin leksik, frazeoloji, qrammatik və üslub normalarına, orfoqrafiya və durğu işarələrinin işlədilməsi qaydalarına bələd olmaq;*
- *dili öyrənilən ölkənin (ölkələrin) milli-mədəni xüsusiyyətlərini, adət-ənənələrini və nitq etiketlərini bilmək, həmçinin dialektlərinin əsas xüsusiyyətləri haqqında məlumata malik olmaq;*
- *rəsmi və qeyri-rəsmi ünsiyyət zamanı ən çox işlənən leksik-qrammatik vasitələrdən istifadə etməklə dialoji və monoloji nitq vərdişlərinə yiyələnmək;*
- *məişət və professional ünsiyyət sahəsinə aid dialoji və monoloji nitqi başa düşmək;*
- *müxtəlif xarakterli mətnləri, o cümlədən ixtisasın geniş və dar profili üzrə mətnləri oxumaqla və ya dinləməklə mətndəki əsas və əlavə məlumatı başa düşmək və qavramaq;*
- *mənimsənilmiş leksik-qrammatik materialdan ünsiyyətdə istifadə etmək və həmin materialı funksional və kommunikativ baxımdan yazılı və şifahi nitqdə tətbiq etmək.*

Göstərilən bilik, bacarıq və vərdişlərin əldə edilməsi ilə yanaşı, öyrənilən xarici dilin ayrı-ayrı bölmələri üzrə nəzəri materialların mənimsənilməsi də vacibdir.

Qeyd 1: Doktoranturaya xarici dillər üzrə qəbul imtahanına hazırlaşanlar imtahan verəcəkləri xarici dilin praktik qrammatikasına və leksikasına, yazılı və şifahi nitq normalarına aid akademik vəsaitlərdən, lüğətlərdən, beynəlxalq dil imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş rəsmi nəşrlərdən və ali təhsil müəssisələrində işlədilən xarici dillər üzrə dərsliklərdən, həmçinin dillərə aid lüğət profilindən, akademik sözlərin siyahısından və qrammatik profildən istifadə edə bilirlər.

Qeyd 2: Koronavirus pandemiyası ilə əlaqədar olaraq cari ildə qəbul proqramlarında və imtahanın strukturunda dəyişiklik edilməmişdir. Növbəti illərdə danışma blokunun əlavə olunması ilə proqramlarda və imtahanın strukturunda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Qeyd 3: Bu il imtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı (esse) bloklarının təqdim edilməsi nəzərdə tutulur. Proqram üzrə yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulan dil və nitq bacarıqları və imtahanın strukturu haqqında DİM-in internet saytında əlavə məlumat veriləcək.

İNGİLİS DİLİ

İngilis dilinin səs və hərf tərkibi.

Sözün leksik və qrammatik mənaları.

Sözlərin quruluşca növləri: sadə, düzəltmə, mürəkkəb sözlər.

Təkmənali və çoxmənali sözlər. Sinonimlər. Antonimlər. Omonimlər. Frazeoloji birləşmələr. Atalar sözləri. Nitq etiketi.

Sözdüzəltmə (Word Formation).

Nitq hissələri (The Parts of Speech). Əsas, köməkçi və sərbəst nitq hissələri.

İsim (*The Noun*). İsimlərin mənalara görə təsnifi: ümumi və xüsusi isimlər. İsmın əsas qrammatik əlamətləri. İsmın hal və kəmiyyət kateqoriyaları. İsmın ümumi və yiyəlik halları.

Sifət (*The Adjective*). Sifətlərin mənalara görə təsnifi: əslı və nisbi sifətlər. Sifətin əsas qrammatik əlamətləri. Əslı sifətlərin dərəcə kateqoriyası. İsmılaşmış sifətlər.

Say (*The Numeral*). Sayın növləri: miqdar, sıra və kəsır sayları.

Əvəzlik (*The Pronoun*). Əvəzlıklərin təsnifi. *Who, which, what, whose* sözlərinin sual, nisbi və bağlayıcı əvəzlik kimi işlənməsi.

Some, any, no, every əvəzlıkləri və onların törəmələri.

Kəmiyyət bildirən *many, much, little, few, a little, a few, a lot (of), plenty (of)* və başqa sözlərin işlənməsi.

Feil (*The Verb*). Feillərin təsnifi. Əsas qrammatik əlamətləri. Qrammatik kateqoriyaları.

Əsas, köməkçi, bağlayıcı feillər (*Notional, auxiliary, link verbs*).

Modal feillər (*The Modal Verbs*). Modal feillərin ekvivalentləri.

Feilin xəbər şəkli (*The Indicative Mood*). Feilin məlum növü (*The Active Voice*).

İndiki zamanın qeyri-müəyyən (*The Present Indefinite*), keçmiş zamanın qeyri-müəyyən (*The Past Indefinite*) və gələcək zamanın qeyri-müəyyən (*The Future Indefinite*) formaları.

İndiki zamanın davamedici (*The Present Continuous*), keçmiş zamanın davamedici (*The Past Continuous*) və gələcək zamanın davamedici (*The Future Continuous*) formaları.

İndiki zamanın bitmiş (*The Present Perfect*), keçmiş zamanın bitmiş (*The Past Perfect*) və gələcək zamanın bitmiş (*The Future Perfect*) formaları.

İndiki zamanın bitmiş davamedici (*The Present Perfect Continuous*), keçmiş zamanın bitmiş davamedici (*The Past Perfect Continuous*) və gələcək zamanın bitmiş davamedici (*The Future Perfect Continuous*) formaları.

Keçmişə nəzərən gələcək (*The Future in the Past*) zaman formaları. Feilin məchul növü (*The Passive Voice*). Zaman formaları məchul növdə.

Zamanların uzlaşması (*Sequence of Tenses*).

Feilin əmr şəkli (*The Imperative Mood*).

Feilin vasitəli şəkilləri (*The Oblique Moods*).

Feilin şəxssiz formaları (*The Non-finite Forms of the Verb*): məsdər (*The Infinitive*), feili sifət (*Participle I, Participle II*), cerund (*The Gerund*). Şəxssiz formaların əmələ gətirdiyi tərkıblər.

Zərf (*The Adverb*). Zərfin mənacə növləri. Əsas qrammatik əlamətləri. Zərfin dərəcə kateqoriyası.

When, where, why, how sözlərinin sual, bağlayıcı və nisbi zərf kimi işlənməsi.

Vəziyyət bildirən sözlər (*The Words of the Category of State*).

Artıkl (*The Article*). Qeyri-müəyyənlik və müəyyənlik artıkləri.

Sözönü (*The Preposition*).

Ədat (*The Particle*).

Bağlayıcı (*The Conjunction*). Tabesizlik və tabelilik əlaqəsi bildirən bağlayıcılar.

Modal sözlər (*The Modal Words*).

Nida (*The Interjection*).

Cümlə (*The Sentence*). Ünsiyyətdəki məqsədinə görə cümlənin növləri: nəqli cümlə, sual cümlələri, əmr cümləsi, nida cümləsi. Təsdiq və inkar formalı cümlələr.

Cümlənin quruluşuna görə növləri. Sadə cümlə (*The Simple Sentence*).

Cümlənin baş və ikinci dərəcəli üzvləri (*Principal and Secondary Parts of the Sentence*). Xəbərin mübtədə ilə uzlaşması. Cümlənin müstəqil elementləri: xıtab, ara sözlər, nida.

Cümlədə sözlərin sırası (*Word Order in the Sentence*).

Şəxssiz cümlələr (*Impersonal Sentences*).

So do I; Neither do I tipli cümlələr.

There formal sözü ilə başlanan cümlələr.

Mürəkkəb cümlə (*The Composite Sentence*). Tabesiz və tabeli mürəkkəb cümlələr (*The Compound and Complex Sentences*).

Vasitəsiz və vasitəli nitq (*Direct and Indirect Speech*).

FRANSIZ DİLİ

Fransız dilinin səs və hərflər tərkibi.

Sözün leksik və qrammatik mənaları. Sözlərin quruluşca növləri: sadə, düzəltmə, mürəkkəb sözlər. Təkmənəli və çoxmənəli sözlər. Sinonimlər. Antonimlər. Sabit söz birləşmələri. Atalar sözləri. Nitq etiketi.

Sözdüzəltmə (*la dérivation*).

Nitq hissələri (*les parties du discours*). Əsas və köməkçi nitq hissələri.

İsim (*le nom* və ya *le substantif*). İsmın əsas qrammatik kateqoriyaları.

Artıql (*l'article*).

Sifət (*l'adjectif*). Sifətin qrammatik kateqoriyaları. Sifətin dərəcələri.

Say (*l'adjectif numéral*). Sayın növləri.

Əvəzlik (*le pronom*). Əvəzliyin növləri.

Zərflər (*l'adverbe*). Zərflərin mənaca növləri. Zərflərin dərəcələri.

“En”, “y” zərflər əvəzlilikləri (*pronoms adverbiaux*) və onların təsdiq, inkar və sual cümlələrində işlənməsi.

Feil (*le verbe*). Fransız dilində feillərin təsrifinə görə təsnifatlaşdırılması (I, II və III qrup feilləri). I, II və III qrup feillərinin sadə və mürəkkəb zaman formalarında təsrif xüsusiyyətləri.

Feilin xəbər şəkli. Xəbər şəklinin sadə zaman formaları: *présent de l'indicatif*, *futur simple*, *imparfait*, *passé simple*, *futur dans le passé*.

Xəbər şəklinin mürəkkəb zaman formaları: mürəkkəb keçmiş zaman (*passé composé*) və uzaq keçmiş zaman (*plus-que-parfait*) formaları. *Passé composé* zamanında «avoir» köməkçi feili ilə təsrif olunan feillərin *participe passé* formasının cinsə və kəmiyyətə görə uzlaşması.

Futur immédiat (*futur proche*) və *passé immédiat* (*passé récent*) zaman formaları.

Feilin xəbər şəklində zaman uzlaşması (*la concordance des temps de l'indicatif*).

Pronominal feillər (*les verbes pronominaux*) və onların feilin sadə və mürəkkəb zaman formalarında təsrif xüsusiyyətləri.

Modal feillər (*les verbes modaux*).

Feilin əmr şəkli (*l'impératif*) (təsdiq və inkar formaları).

Feilin arzu şəkli (*le mode subjunctif*). Feilin arzu şəklinin indiki zamanı (*subjunctif présent*).

Feilin şərt şəkli (*le mode conditionnel*). Feilin şərt şəklinin indiki zamanı (*conditionnel présent*).

Si bağlayıcısından sonra zaman uzlaşması.

Feilin şəxssiz formaları: məsdər (*l'infinitif*), feili sifət (*le participe*), feili bağlama (*le gérondif*).

Feilin məchul növü (*la voix passive*).

Sözönləri (*les prépositions*).

Bağlayıcılar (*les conjonctions*). Tabesizlik və tabelilik bağlayıcıları.

İnkar hissəcikləri: *ne ... pas*, *ne ... jamais*, *ne ... rien*, *ne ... plus*, *ne ... personne*.

Que və *si* qüvvətləndirici sözləri.

Sual ifadəsi *est-ce que*.

Ne ... que məhdudlaşdırıcı ifadəsi.

Sadə cümlə (*la proposition simple*). Cümlənin mənaca növləri: nəqli, sual, əmr və nida cümlələri. Təsdiq və inkar formalı cümlələr.

Cümlənin baş və ikinci dərəcəli üzvləri (*les termes essentiels et les termes secondaires*).

Cümlələrdə söz sırası (*l'ordre des mots dans les phrases*).

Şəxssiz cümlələr (*les propositions impersonnelles*).

Mürəkkəb cümlə (*la proposition complexe*). Tabesiz və tabeli mürəkkəb cümlələr.

Vasitəsiz və vasitəli nitq (*le discours direct et le discours indirect*).

ALMAN DİLİ

Alman dilinin səs və hərflər tərkibi.

Sözün leksik və qrammatik mənaları. Sözlərin quruluşca növləri: sadə, düzəltmə, mürəkkəb sözlər. Təkmənəli və çoxmənəli sözlər. Sinonimlər. Antonimlər. Sabit söz birləşmələri. Atalar sözləri. Nitq etiketi.

Sözdüçəltmə (*Die Wortbildung*).

Nitq hissələri (*Die Wortarten*). Əsas və köməkçi nitq hissələri.

İsim (*Das Substantiv*). Qrammatik xüsusiyyətləri. İsimlərin cins, hal və kəmiyyət kateqoriyaları.

Artikl (*Der Artikel*). Artiklin işlənməsi.

Sifət (*Das Adjektiv*). Qrammatik xüsusiyyətləri. Sifətin dərəcələri. Sifətin hallanması.

Əvəzlik (*Das Pronomen*). Əvəzlilərin növləri. Əvəzlilərin hallanması.

Zərf (*Das Adverb*). Zərflərin mənaca növləri. Zərflərin dərəcələrinin düzəldilməsi.

Say (*Die Zahlwörter*). Miqdar və sıra sayları.

Feil (*Das Verb*). Feilin üç əsas forması. Zəif, qüvvətli və qayıdış feillərin xəbər şəklinin bütün zaman formalarında təsrifi və işlədilməsi. *Sich* ilə işlənən feillərin xəbər şəklinin bütün zaman formalarında təsrifi və işlədilməsi. Qaydasız feillərin üç əsas forması və işlədilməsi.

Modal feillər (*Die Modalverben*).

Feillərin idarəsi (*Rektion der Verben*).

Feilin məchul növü (*Das Passiv*).

Feilin əmr şəkli (*Der Imperativ*).

Məsdər (*Der Infinitiv*). Məsdər qrupları və məsdər tərkibinin işlədilməsi.

Feili sifətin (*Partizip I* və *Partizip II* formalarının) düzəldilməsi və işlədilməsi.

Sözönləri (*Die Präpositionen*).

Bağlayıcılar (*Die Konjunktionen*). Tabelilik və tabesizlik bağlayıcıları.

Sadə cümlə (*Der einfache Satz*). Cümlənin mənaca növləri: nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi. Təsdiq və inkar formalı cümlələr.

Cümlənin baş və ikinci dərəcəli üzvləri (*Die Haupt-und-Nebenglieder des Satzes*).

Cümlələrdə söz sırası (*Die Wortfolge in Sätzen*). Sadə cümlələrdə söz sırası.

Mürəkkəb cümlə (*Der zusammengesetzte Satz*). Tabeli və tabesiz mürəkkəb cümlələr. Tabeli və tabesiz mürəkkəb cümlələrdə söz sırası.

Vasitəsiz və vasitəli nitq (*Die direkte und indirekte Rede*).